



2010–2020

Qələbə və inkişafa hədəflənən siyaset

Mədəni irsimizin qorunması və təbliği milli maraqlar baxımından prioritetdir



Qərb sivilizasiyası artıq tədricən bütün planetə yayılmışdır və getdikcə də planetar hadisəyə çevrilməkdədir. Qloballaşma da məhz bu dəyərlər sisteminin dünyaya yayılması, hamı tərəfindən qəbul olunması proseslərini şata edir. Dünyada gedən bu proseslərin dərk olunmuş surətdə, təbii-tarixi inkişaf yolu ilə, mədəniyyətlərin yüksəlişi, sivilizasiyaların dialoqu sayəsində həyata keçməsi üçün mütərəqqi qüvvələrin birləşməsi tələb olunur.

Ulu öndər Heydər Əliyevin uzaqqorən siyaseti sayəsində Azərbaycan da bu proseslərin fəal iştirakmasına çevrilmişdir. Bu məsələyə münasibətini Heydər Əliyev belə ifade etmişdir: "Avropanın ölkələri ilə münasibətlərin inkişafında qədim "İpek yolu"nın bərpasını nəzərdə tutan TRASEKA programının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nə-həng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır". İndi Azərbaycanda bu strateji kurs Prezident İlham Əliyev tərəfindən inamlı davam etdirilməkdədir.

Ümumbəşəri və qlobal problemlərin həlli-dünya dövlətlərinin bu istiqamətdəki birge səyələrində asılı olduğundan müasir dövrde beynəlxalq təşkilatların rolunun günbegün dəha da artıq aydın görünür. Belə təşkilatlar-dan ən böyük və mötəbər olan BMT də beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, xalqların bərabərliyi və öz mütəqəddərətini təyin etmək prinsiplərini rehbər tutaraq milletlər arasında dostluq münasibətlərini inkişaf etdir-mək, iqtisadi, sosial, mədəni və humanitar xarakterli problemlərin, beynəlxalq əməkdaşlığı

həyata keçirmək kimi vacib məsələlərin həlli-ni öhdəsinə götürüb. Onun sistemine daxil olan bütün digər təşkilatların fəaliyyəti de bu məqsədlərə xidmət edir. YUNESKO isə BMT-nin təhsil, elm və mədəniyyət təşkilatıdır.

YUNESKO-nun "Qeyri-maddi mədəni irlərin qorunması haqqında" 2003-cü il Konvensiyası əsasında fəaliyyət göstərən Hökumətlərə-rası Komitəsinin sessiyaları 2006-ci ildən etibarən ilde bir dəfə keçirilir. Hökumətlərə-rası Komite seçikləri vəsítəsilə formalanşan 24 üzv əlkədən ibarətdir. İndiyədək YUNESKO-ya üzv olan 180 ölkənin qoşulduğu "Qeyri-maddi mədəni irlərin qorunması haqqında" 2003-cü il Konvensiyasını Azərbaycan Respublikası 2007-ci il yanvarın 18-də ratifikasiya edib. Öl-kəmiz 2018-2022-ci illər üçün komitənin üz-vüdüdür. Hökumətlərə-rası Komite gündəlikdə duran digər məsələlərlə yanaşı, həmçinin "Bəşəriyyətin qeyri-maddi mədəni irlərinin inkişafı"na daxil edilmiş Reprezentativ Siyahısına daxil edilmiş məqsədilə təqdim edilən nominasiyaları da müzakirə edir və yekun qərar verir.

2020-ci il dekabrın 16-da YUNESKO-nun Qeyri-maddi Mədəni irlərinin inkişafı

sı Komitəsinin 15-ci sessiyasında mədəni irsimiz daha iki nümunəsi—ənənəvi Nar bayramı və miniatür sənəti "Bəşəriyyətin qeyri-maddi mədəni irləri üzrə Reprəzentativ Siyahı"sına daxil edildi.

Yaxın və Orta Şərqi xalqları incəsənetinin maraqlı ve zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsəneti tarixində özünəməxsus yer tutur. Təqdimatda deyilir ki, miniatür sənəti onu təqdim edən ölkələrin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irlərin mövcudluğuna kömək edir, keçmiş və bugün arasında mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasim, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahələrini eks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.

Qeyd edək ki, hər zaman olduğu kimi, bu dəfə de Ermənistan Respublikası sessiyadən bir neçə həftə əvvəl YUNESKO-ya etiraz müraciətləri göndərərək sözügedən nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya yolverilməz olduğunu ifadə etmişdi. Bununla yanaşı, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irlərinə aid olduğu da iddia edildi. Azərbaycan tərəfindən beynəlxalq hüququnun prinsiplərinə, 2003-cü il Konvensiyasının şartlarına və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə mü-

vafiq layiqli cavab verilmişdir.

Bələliklə, ölkəmizin YUNESKO siyahılara-daxil edilən qeyri-maddi mədəni irlərin nümunələrinin sayı 15-ə çatıb.

YUNESKO-nun Ümumdünya irlər Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası da tarixi hadisə kimi yadda qalmışdır. Belə ki, həmin sessiyada Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya irlər Siyahısına daxil edilmişdir. Bu, İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya irlər Siyahısına salınan üçüncü mədəni irlər məkanı oldu. Təbii ki, bu hadisəni Azərbaycanın YUNESKO-da ardıcıl fealiyyətinin, eləcə də ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsi kimi de dəyərləndirmək olar. Heç şübhəsiz, bu uğur Azərbaycanın ilərən bəri—həm ölkəmizin daxilində, həmdə onun hüdudlarından kənarda dünya irləri obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasetinin məntiqi davamıdır.

Bu münasibətlə xalqımızın təbrik edən ölkə başçısı deyib: "Təsadüfi deyil ki, "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" YUNESKO-nun Ümumdünya irlər Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irlərinin 13 nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni irlər Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

"Əger Azərbaycanın başqa qədim tikililəri olmasaydı, birçə Şəki Xan Sarayıını dünyaya göstərmək bəs edardı" - böyük türk şairi Nəsim Hikmətin uzaqqorənliliklə söylədiyi bu fikir-lər xalqımızın bu mədəniyyət incisinin iller sonra dünya nümunələri səviyyəsində qorunmasının təsdiqi oldu. Yeri gəlmışkən qeyd edək ki, dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayının özünəməxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də XVIII-XIX əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapıb. Azərbaycan incəsənetinin bu möhtəşəm əsəri əsərət dövrünün acı zərbələrinə si-nə gerək yaşıyib, gözəllik və əzəmətinə qoruya bilib. Sarayda mütexəssislər defələrə bərpa işləri aparıblar və abidə ilkin halına qaytarılab.

Ümummilli lider Heydər Əliyevin tarixi-mədəni irlərimizə diqqəti sayəsində bina əsaslı tə-

mir-bərpa olunub. Bərpa işləri 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyyası arasında imzalanan "Mədəni irsin qorunması layihesi" çərçivəsində həyata keçirilib. Görülən işlər nəticəsində sarayın özüllü möhkəmləndirilib, taxta döşəmə dəyişdirilib. Sarayın divarlarında olan rəsm əsərləri yenidən bərpa olunub.

Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsimizə diqqət və qayğısı sayəsində YUNESKO-nun Şəkini Ümumdünya irlər Siyahısına daxil etməsi isə bundan sonra qədim şəhər-də—əsrlərin sınağından çıxmış təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpasını, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət turizm infrastrukturunu obyektlərinin və xidmət sahələrinin yaradılması işlərinin sürtənləndirilməsini şərtləndirir.

Məlumdur ki, Ermənistan işğaldən azad edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsddən dağıdılması və ya ermənilərdirilməsi kimi qanunəsiz əməllər həyata keçirib. Həmçinin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzey dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınib.

Dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ərazilərində obyektlərin autentik simasının bərpasını başlıca vəzifələrində bir kimi öne çəkmış ölkə başçısı İlham Əliyev Azərbaycanın mədəniyyət incisi və qürur yerimiz sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə onun əvvəlki şan-söhbətinin özüne qaytarılması baredə fikrini ifadə edərək demişdir ki, şübhə yoxdur ki, bizimlər bərabər xaric qonaqlar da tezliklə Şuşada ənənəvi Vaqif poeziya günlərinin, "Xaribülbü" festivalının keçirilməsinə şahidlik edəcəkler, dahi Üzeyir Hacıbəylinin musiqisini onun öz doğma vətənində—Qarabağ diyarında dinləyəcəkler. Yeni Şuşa yolunun tikintisi və Füzuli ərazisində beynəlxalq aeroportun inşası baredə en yüksək səviyyədə qəbul olmuş qərara məhz bu məqsədlərə xidmət edir.

İnanırıq ki, mədəni irlərimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyəsi bundan sonra da Qarabağ Zəfərinin məntiqi davamı kimi dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən biri olacaqdır.

Zümrüd QURBANQIZI,
"Respublika".